

Təhlillər göstərir ki, ötən müddət ərzində BMT-nin İnsan Hüquqları Komissiyası böyük təcrübə toplamışdır. Bu baxımdan misal olaraq Komissiya tərəfindən 1967-ci ildə yaratdığı xüsusi işçi qrupunun Cənubi Afrika Respublikasında həbsdə olan, tutulan və polis nəzarəti altında olan şəxslərə işgəncələr verilməsi və onlarla pis rəftar olunması hallarının təhqiq edilməsini göstərmək olar. Bundan başqa Komissiya Çili də, İranda, Salvador-də, Haitidə və bir sıra digər ölkələrdə analoji nəzarət formasından istifadə edərək işlər aparmışdır.

V.A.Kartashkin yazırla ki, daha geniş yayılmış nəzarət formasını kimi Komissiya tematik mexanizmlərin yaradılmasından istifadə edir. Belə ki, Komissiya 1980-ci ildə ilk dəfə olaraq belə mexanizm zorakı yaxud könülsüz itmələr üzrə işçi qrupunun yaradılması olmuşdur. Komissiya tərəfindən 1982-ci ildə özbaşına, yaxud məhkəmə təhqiqatı aparılmışdan edamlar barede məsələləri üzrə, 1985-ci ildə isə işgəncə məsələləri üzrə xüsusi məruzəçilər təyin olunmuşlar. Komissiya həmçinin insan hüquqlarının pozulması qurbanlarının xüsusi kateqoriyalarının müdafiəsi üçün xüsusi məruzəçilər təyin edir: 1986-ci ildə din və baxışlar əsasında dözülməzlik və diskriminasiyanın bütün formalarının ləğv edilməsi barede Bəyannamənin həyata keçirilməsi üzrə, 1990-ci ildə uşaqların satılması və uşaq pamoqrafiyası məsəlesi üzrə xüsusi məruzəçilər təyin edilmişdir. Hazırda Komissiya 10-dan artıq tematik prosedurlar təsis etmiş və onların sayı getdikcə artır. BMT-nin bu sahədəki təcrübə

mış nəzarət orqanlarının fəaliyyəti da getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu baxımdan bu sahədə beynəlxalq konvensiyalar əsasında yaradılmış ilk nəzarət orqanlarından biri İnsan Hüquqları Komitesi olmuşdur. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta əsasən yaradılmış həmin Komitenin fəaliyyətə başlaması olmuşdur. Komissiya tərəfindən 1982-ci ildə özbaşına, yaxud mehkəmə təhqiqatı aparılmışdan edamlar barede məsələləri üzrə, 1985-ci ildə isə işgəncə məsələləri üzrə xüsusi məruzəçilər təyin olunmuşlar. Komissiya həmçinin insan hüquqlarının pozulması qurbanlarının xüsusi kateqoriyalarının müdafiəsi üçün xüsusi məruzəçilər təyin edir: 1986-ci ildə din və baxışlar əsasında dözülməzlik və diskriminasiyanın bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq konvensiya əsasında 1970-ci ildə yaradılmış irqi diskriminasiya üzrə Komite;


- qadınlara qarşı diskriminasiyanın bütün formalarının ləğv edilməsi haqqında Konvensiya əsasında 1982-ci ildə yaradılmış qadınlara qarşı diskriminasiyanın ləğv edilməsi üzrə Komitə;

H.Babaoğlu göstərir ki, BMT sistemi ilə yanaşı insan hüquqlarının fəaliyyəti de əhəmiyyətli rol oynayır. Bu sahədə yaradılmış və fəaliyyət göstərən təşkilatların əsas məqsədi regional səviyyədə insan hüquqları və azadlıqlarının müdafiəsidir. Müasir dönyada bu baxımdan Avropa insan hüquqlarının müdafiəsi sistemi xüsusi əhəmiyyət kəsb edir ki, onun da hüquqi əsasını ilk növbədə Avropa Şurasının bu sahədəki sənədləri təşkil edir. Elmi ədəbiyyatda verilən məlumatə görə, bu qocaman regional təşkilat çerçivəsində indiyədək insan hüquqlarının müxtəlif aspektlərinə aid olan 150-dən artıq konvensiya və protokollar qəbul olunmuşdur. Avropa Şurasının 5 may 1949-cu ildə qəbul olunmuş Nizamnaməsinin birinci fəsildə onun əsas məqsədlərindən biri kimi üzvü olan ölkələrin birliyinə, iqtisadi və sosial təreqqisine insan hüquqları və azadlıqlarının müdafiəsi və inkişafı yolu ilə nail olmaq qarşıya qoyulmuşdur (maddə 1). Üçüncü maddədə isə göstərilir ki, "Avropa Şurasının hər bir üzvü hüququn üstünlüyünü və onun yurisdiksiyasında olan hər bir şəxsin onun birinci hissəsində müəyyən olunmuş hüquq və azadlıqlarının təmin olunmasını öz öhdələrinə götürür". Həmin fəsildə hər kəsin hüquqlarının qanunla qorunması, hər kəsin, ölüm hökmünün icrasından başqa, məqsədyönlü yasaqlaşdırmaqdan məhrum edile bilməsi; hər kəsin qul kimi yaxud

nəzarət orqanlarının funksiyalarına, həmçinin öz səlahiyyətləri çerçivəsində ayrı-ayrı şəxslərdən onların hüquq və azadlıqlarının pozulması barede daxil olan fərdi şikayətlərin baxılması da daxildir ki, bu da insan hüquqlarının müdafiəsi sisteminin səmərəliliyini artırır. Fərdi şikayətlərin konvention nəzarət orqanlarında İnsan Hüquqları Komitesində tətbiq olunan prosedurlara analoji şəkildə baxılır ki, bu mexanizm də bizim tərifimizdən yuxarıda analiz edilmişdir.

Nəzarət orqanları fərdi şikayətlərə baxarkən milli qanunların və hüquqi təcrübənin, dövlət orqanlarının hərəkət və ya hərəkətsizliyinin beynəlxalq müqavilələrə uyğunluğu barede öz rəyini bildirir, müvafiq dövlətlərə tövsiyələr verir. Təcrübə göstərir ki, həmin tövsiyələr əsasında əksər hallarda müvafiq dövlətlər hüququ pozulan şəxse vurulmuş ziyanı ödəyir, həbsdə olanları azad edir, öz qanunvericiliyində beynəlxalq müqavilələrə uyğun dəyişikliklər edirlər.

H.Babaoğlu göstərir ki, BMT sistemi ilə yanaşı insan hüquqlarının fəaliyyəti de əhəmiyyətli rol oynayır. Bu sahədə yanaşı insan hüquqlarının fəaliyyəti de əhəmiyyətli rol oynayır. Bu sahədə yaradılmış və fəaliyyət göstərən təşkilatların əsas məqsədi regional səviyyədə insan hüquqları və azadlıqlarının müdafiəsidir. Müasir dönyada bu baxımdan Avropa insan hüquqlarının müdafiəsi sistemi xüsusi əhəmiyyət kəsb edir ki, onun da hüquqi əsasını ilk növbədə Avropa Şurasının bu sahədəki sənədləri təşkil edir. Elmi ədəbiyyatda verilən məlumatə görə, bu qocaman regional təşkilat çerçivəsində indiyədək insan hüquqlarının müxtəlif aspektlərinə aid olan 150-dən artıq konvensiya və protokollar qəbul olunmuşdur. Avropa Şurasının 5 may 1949-cu ildə qəbul olunmuş Nizamnaməsinin birinci fəsildə onun əsas məqsədlərindən biri kimi üzvü olan ölkələrin birliyinə, iqtisadi və sosial təreqqisine insan hüquqları və azadlıqlarının müdafiəsi və inkişafı yolu ilə nail olmaq qarşıya qoyulmuşdur (maddə 1). Üçüncü maddədə isə göstərilir ki, "Avropa Şurasının hər bir üzvü hüququn üstünlüyünü və onun yurisdiksiyasında olan hər bir şəxsin onun birinci hissəsində müəyyən olunmuş hüquq və azadlıqlarının təmin olunmasını öz öhdələrinə götürür". Həmin fəsildə hər kəsin hüquqlarının qanunla qorunması, hər kəsin, ölüm hökmünün icrasından başqa, məqsədyönlü yasaqlaşdırmaqdan məhrum edile bilməsi; hər kəsin qul kimi yaxud



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütłəvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

İnsan hüquqları və azadlıqlarının müdafiəsində BMT-nin İnsan Hüquqları Komissiyasının rolü

bəsini tehlili göstərir ki, onun nəzarət orqanlarının işinin düşüñülmüş şəkildə təşkili və əlaqələndirilməsi dövlətlərin insan hüquqları sferasında qarşılıqlı münasibətləri sistemində mühüm əhəmiyyət kəsb edir. Lakin mütəxəssislər hesab edir ki, bu orqanların sayı həddindən artıq çox olduğu üçün BMT-nin bu sahədə apardığı işdə bəzi məsələlərin baxılmasında təkrarlanma müşahidə olunur, fəaliyyətləri sessiya xarakterli olduğu üçün böhranlar şəraitində onlar təcili, fəvqəladə tədbirlər görə bilmirlər. Bütün bunlar da insan hüquqları sahəsində BMT orqanları sisteminin "yeni yanaşma" əsasında yenidən qurulması zərurətinə ortaya çıxarırdı. BMT-nin insan hüquqları üzrə Ali Komissar vəzifəsinin təsis edilməsi xüsusi əhəmiyyət kəsb edirdi.

Şəxsiyyətin hüquq və azadlıqlarının beynəlxalq səviyyədə müdafiəsi üçün BMT Nizamnaməsinə uyğun olaraq bu sahədə yaradılmış orqanların fəaliyyəti ilə yanaşı onun yaranmasından sonra insan hüquqları üzrə bir səra beynəlxalq konvensiyalar və müqavilələr əsasında təsis edil-

- işgəncələrə və digər amansız yaxud leyaqəti alçaldan davranma və cəzalandırma növlərinə qarşı Konvensiya əsasında 1988-ci ildə yaradılmış işgəncələrə qarşı Komitə;

- uşaq hüquqları haqqında Konvensiya əsasında 1990-ci ildə yaradılmış uşaq hüquqları üzrə Komitə.

İnsan hüquqları üzrə qeyd olunan və digər konvention nəzarət orqanlarının funksiyaları onları təsis edən Beynəlxalq konvensiyalarda, yaxud müqavilələrdə müəyyən olunmuşdur. Belə ki, onların əsas funksiyaları hər bir dövlət-iştirakçı tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müvafiq konvensiyaların müddəalarının həyata keçirilməsinə dair görülmüş qanunverici, məhkəmə, inzibati yaxud digər tədbirlər haqqında təqdim etdiyi məruzələrin baxılmasından, hər ilde bir dəfə Baş katib vasitəsilə BMT Bas Meclisine özlərinin fəaliyyəti barede məruzənin təqdim edilməsindən və iştirakçı dövlətlərdən alınmış məruzə və informasiya əsasında təkliflərin və ümumi tövsiyələrin işlənilməsindən ibarətdir. Bundan başqa

manın müdafiəsində regional mexanizmlər de əhəmiyyətli rol oynayır. Bu sahədə yaradılmış və fəaliyyət göstərən təşkilatların əsas məqsədi regional səviyyədə insan hüquqları və azadlıqlarının müdafiəsidir. Müasir dönyada bu baxımdan Avropa insan hüquqlarının müdafiəsi sistemi xüsusi əhəmiyyət kəsb edir ki, onun da hüquqi əsasını ilk növbədə Avropa Şurasının bu sahədəki sənədləri təşkil edir. Elmi ədəbiyyatda verilən məlumatə görə, bu qocaman regional təşkilat çerçivəsində indiyədək insan hüquqlarının müxtəlif aspektlərinə aid olan 150-dən artıq konvensiya və protokollar qəbul olunmuşdur. Avropa Şurasının 5 may 1949-cu ildə qəbul olunmuş Nizamnaməsinin birinci fəsildə onun əsas məqsədlərindən biri kimi üzvü olan ölkələrin birliyinə, iqtisadi və sosial təreqqisine insan hüquqları və azadlıqlarının müdafiəsi və inkişafı yolu ilə nail olmaq qarşıya qoyulmuşdur (maddə 1). Üçüncü maddədə isə göstərilir ki, "Avropa Şurasının hər bir üzvü hüququn üstünlüyünü və onun yurisdiksiyasında olan hər bir şəxsin onun birinci hissəsində müəyyən olunmuş hüquq və azadlıqlarının təmin olunmasını öz öhdələrinə götürür". Həmin fəsildə hər kəsin hüquqlarının qanunla qorunması, hər kəsin, ölüm hökmünün icrasından başqa, məqsədyönlü yasaqlaşdırmaqdan məhrum edile bilməsi; hər kəsin qul kimi yaxud

icbari vəziyyətdə saxlanıla, məcburi əməyə celb edilə bilməməsi; hər kəsin azadlığı və şəxsi toxunulmazlığı olan hüququ; hər kəsin şəxsi və ailə həyatına, onun mənzili və korrespondensiyasına (poçt ilə göndərilən məktublar, teleqramlar) hörmət hüququ; hər kəsin fikir, vicdan və din, öz fikrini ifade etmək azadlığına olan hüquqları; hər kəsin dinc toplaşmaq və assosiasiylar azadlığına olan hüququ və s. təsbit olunmuşdur (2-11-ci maddələr). Göründüyü kimi, Konvensiyada insan hüquqları Ümumi Bəyannaməsində və Paktlarda təsbit olunmuş hüquqların bəzilərinin yoluyla ilk addımlar atmayı qoymuşdular. 1-ci maddədə isə müqavilə bağlayan yüksək tərəflər Konvensiyasının yurisdiksiyasında olan hər bir şəxsin onun birinci hissəsində müəyyən olunmuş hüquq və azadlıqlarının təmin olunmasını öz öhdələrinə götürür. Həmin fəsildə hər kəsin hüquqlarının qanunla qorunması, hər kəsin, ölüm hökmünün icrasından başqa, məqsədyönlü yasaqlaşdırmaqdan məhrum edile bilməsi; hər kəsin qul kimi yaxud

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru